

Gəncə Dövlət Universitetinin rektoru

prof.Yusif Yusibova

_____ *fakültə(si)nin,*

_____ *ixtisasının*

əyani (ödənişli) təhsil forması üzrə I kurs

tələbəsi _____

Ə R İ Z Ə

Hörmətli Yusif müəllim!

_____ rayonu, _____ kəndindən
məcburi köçkün olduğumu nəzərə alaraq məni təhsil haqqının ödənilməsindən azad
etməyinizi Sizdən xahiş edirəm.

İmza:

Tarix:

MƏCBURİ KÖÇKÜN

Gəncə Dövlət Universitetinin rektoru

prof.Yusif Yusibova

_____ **fakültə(si)nin,**

_____ **ixtisasının**

əyani (ödənişli) təhsil forması üzrə I kurs

tələbəsi _____

Ə R İ Z Ə

Hörmətli Yusif müəllim!

Atam _____ oğlunun

_____ bölgəsində Azərbaycan Respublikasının ərazi

bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanaraq əlil olduğunu nəzərə alaraq məni

təhsil haqqının ödəniməsindən azad etməyinizi Sizdən xahiş edirəm.

İmza:

Tarix:

Azərbaycan Respublikasının ərazi bütövlüyü

Gəncə Dövlət Universitetinin rektoru

prof.Yusif Yusibova

_____ **fakültə(si)nin,**

_____ **ixtisasının**

əyani (ödənişli) təhsil forması üzrə I kurs

tələbəsi _____

Ə R İ Z Ə

Hörmətli Yusif müəllim!

Mənim (_____ qrup əlil) sağlamlıq imkanlarımın məhdud olduğunu nəzərə alaraq təhsil haqqının ödəniməsindən azad etməyinizi Sizdən xahiş edirəm.

İmza:

Tarix:

I V Ə Y A II Q R U P Ə L İ L

Gəncə Dövlət Universitetinin rektoru

prof.Yusif Yusibova

_____ *fakültə(si)nin,*

_____ *ixtisasının*

əyani (ödənişli) təhsil forması üzrə I kurs

tələbəsi _____

Ə R İ Z Ə

Hörmətli Yusif müəllim!

Atam (Anam) _____ oğlu

_____ il tarixdə vəfat etmiş, atam (anam)

_____ qızı _____ qrup əlidir.

Yuxarıda deyilənləri nəzərə alaraq məni valideyn himayəsindən məhrum olmuş tələbə kimi təhsil haqqının ödənilməsindən azad etməyinizi və iqiqat təqaüdlə təmin etməyinizi Sizdən xahiş edirəm.

İmza:

Tarix:

Valideyn himayəsindən məhrum

Gəncə Dövlət Universitetinin rektoru

prof.Yusif Yusibova

_____ *fakültə(si)nin,*

_____ *ixtisasının*

əyani (ödənişli) təhsil forması üzrə I kurs

tələbəsi _____

Ə R İ Z Ə

Hörmətli Yusif müəllim!

Atam (Anam) _____ oğlu

_____ il tarixdə vəfat etmiş, atam (anam)

_____ qızı _____ il tarixdə vəfat

etmişdir.

Yuxarıda deyilənləri nəzərə alaraq məni valideyn himayəsindən məhrum olmuş tələbə kimi təhsil haqqının ödənilməsindən azad etməyinizi və iqiqat təqaüdlə təmin etməyinizi Sizdən xahiş edirəm.

İmza:

Tarix:

Valideyn himayəsindən məhrum

Gəncə Dövlət Universitetinin rektoru

prof.Yusif Yusibova

_____ *fakültə(si)nin,*

_____ *ixtisasının*

əyani (ödənişli) təhsil forması üzrə I kurs

tələbəsi _____

Ə R İ Z Ə

Hörmətli Yusif müəllim!

Atam _____ oğlu

_____ bölgəsində gedən döyüşlərdə şəhid olmuşdur.

Yuxarıda deyilənləri nəzərə alaraq mənə şəhid ailəsi üzvü olan şəxs kimi təhsil haqqının ödənilməsindən azad etməyinizi Sizdən xahiş edirəm.

İmza:

Tarix:

Şəhid ailəsi